

XALID NİYAZOV  
AMEA Hüquq və İnsan Haqları İnstitutu  
E-mail: xalid-555@mail.ru

## İNFORMASIYA MÜHARİBƏSİ VƏ İNFORMASIYA TERRORU ŞƏRAİTINDƏ MEDİANIN DAVRANIŞI

*İnformasiya siyasetində xəbar amili müasir dövrdə ciddi təsira malik olaraq qlobal auditoriyaya nüfuz etmək imkanları yaradır. Xüsusiələr də hərbi əməliyyatlar əraflasında qarşılardan tarzlılar bir-birinin silahlı qüvvələrinin şəxsi heyətinin, həmçinin əhalinin mənəvi-psixoloji ruhunu sarsıtməq üçün müxtəlif vasitalarından istifadəyə üstünlük verirlər. İnformasiya mühərabələri – informasiya sistemlərinin kənar hücumlardan müdafiəsi və eyni zamanda qarşı tarzlı əzərində psixoloji-siyasi üstünlüyü əldə etmək məqsədi ilə həyata keçirilən informasiya manipulyasiyalarıdır.*

**Açar sözlər:** *informasiya siyaseti, media mütəşəkkilliyi, informasiya mühərabəsi, "Aprel döyüsləri", milli identifikasiya, qloballaşma.*

“İnformasiya mühərabəsi” termini 1976-ci ildə Amerikalı mütəxəssis Tomas Ron tərəfindən “Boeing” kompaniyası üçün hazırladığı “Silah sistemləri və informasiya mühərabəsi” adlandırdığı hesabatda istifadə etmişdir. Tədqiqatçı T.Ron bildirir ki, informasiya mühərabəsi hərbi strategiyanın tərkib hissəsinə çevrilməkdədir. İnformasiya mühərabəsi anlayışı təbliğat, təbliğata qarşı mübarizə, dezinformasiya metodları, psixoloji mühərabə kimi hadisələrlə əlaqələndirilmişdir. Cəmiyyət inkişaf etdikcə, yeni həyat tərzi yarandıqca, “intellektual iqtisadiyyat” genişləndikcə, IKT inkişaf etdikcə, informasiya cəmiyyəti formalasdıqca, informasiya mühərabəsi sosial hadisə kimi əhəmiyyətlidən sonra avtonomluq statusu almaqdadır [1, s. 14].

“İnformasiya həm silah, həm də məqsəddir”. ABŞ Müdafiə Nazirliyinin informasiya mühərabəsi haqqında sənədlərində öz əksinin tapmış bu fikir informasiyanın böyük ideoloji və siyasi-psixoloji təsir amili olduğunu təsdiq edir. Rusiya Xarici İşlər Nazirliyinin Diplomiatiya Akademiyasının professoru, politoloq İqor Panarin hesab edir ki, informasiya mühərabəsində KİV-in hadisələri təqdim etmək məharəti, kütləyə necə təsir etmək taktikası, manipulyasiyası xüsusi əhəmiyyət daşıyır [2, s. 113].

Rusiyalı alim İ.Panarin “Təbliğat və informasiya mühərabəsi” adlı digər əsərində qeyd edir ki, informasiya mühərabəsində media əsas təbliğat vasitəsi olmaqla, ictimai rəyin formalasdırılmasında, rəqibi sarsıtmaga xidmət edən məlumatların yayılmasında (psixoloji təsir, dezinformasiya, idarəetmə və s.) xüsusi rol oynayır [3, s. 336].

İnformasiyanın dağdırıcılığı və məhvətma təhlükəsi atom, neytron və s. kimi kütlevi qırğınlarda silahları ilə müqayisə edilir. Bu vəziyyətdə dövlətlə bərabər, KİV və vətəndaş cəmiyyətləri də ayıq-sayıq olmalı, məlumatların hansı fəsad törədə biləcəyini nəzərə almalıdır. Siyasi elmlər doktoru V.Rəhimzadə bildirir ki, informasiya mühərabəsinin dərinləşdiyi şəraitdə mətbuat daha fəal olmalıdır: “İnformasiya mühərabəsinin aparılması üçün ilk növbədə bu anlayışın düzgün dərk olunmasına və onunla işləmək bacarığına yiyələnməsinə nail olmaq lazımdır. Ən ümdə vəzifə ondan ibarətdir ki, özünün informa-

siya təhlükəsizliyini lazımlı olan səviyyədə saxlaya, düşmənin isə informasiya səviyyəsinə aşağı salı bilsən. Bu iki eyni məqsədə o zaman çatmaq olar ki, bunun üçün kompleks şəkildə düşmənin informasiya bazasının məhv edilməsinə və özüñünükündən saxlanmasında xidmət etsin” [4].

Herbi zarbelreler müharibabda qarşı tarafın ordusunun ve infrastrukturunun dağıdılmamasına, fiziki üstünülüyə qatmaq olur. İnformasiya müharibəsində isə İKT teknologiyalarının köymüylə düşmənin siyasi-iqtisadi, sosial-humanitar sektorlarda zarar vurmaq, iqtisadi və psixoloji baxımdan zəifləşməsinə nail olmaq mümkündür. İnformasiya müharibəsində eks torfañ herbi arsenalın deyil, ümümilikde mülki sektöru, bütün vətəndaşlar nəsxılıqlı cəhatdan müdafiə etmək, insanların milli iradəsinin sındırılmazlığını korumaqdır.

Rusiyadan tanınmış filosofu Mariya Nesterova qeyd edir ki, informasiya mühərəbasında üssəs maqsəd və əmlakın informasiya resurslarının müdafiəsi ya tamın ediləməsinə nəzarət; informasiya məkanının düşmən hərəkətlərinən qorumaq; düşmənin dövlət və qeyri-dövlət sahalarını, içtimai ray psixoloji təsir yolu ilə motivasiya etmək. Informasiya mühərəbinin üssəs aləti isə virtual təsir və manipulyasiyadır. Bu savaşda yaxşı və yaxud pi informasiya analayıçı yoxdur, üssəs odur ki, insanların bəyinində psixolojik təsir edilə biləsan [5].

Tədqiqatçı E.Axundov "Elektron İnformasiya Müharibəsi (EİM): problemlər və perspektivlər" adlı araşdırmasında göstəri ki, son 50 il ərzində EİM digər ənənəvi informasiya müharibəsi elementlərini kölgədə qoymuşdur. Kitab, qəzet, jurnal kimi kağız informasiya daşıyıcıları indi demək olar ki, informasiya müharibəsi elementləri kim olduğunu ahəmiyətini itmişdir. Yüz min tırjala çap olunan kağız məmələtlərinə səmərələ təsirin imkanları cox azdır. Bət informasiya vasitələri yalnız məhdud sahələrə yayılmışdır. Yanaşı, əsasən olğudaxılığın üzün nəzərdə tutulmuşdur [6].

Medianın digər mübarizə metodlarından fərqli olaraq taktikası, təsirətmə və təlqin etmə imkanları ham fərqli, ham de genisidir. Media informasiya mühabirlərindən daha geniş spektrda nüfuzedici rəl oynayır. Xüsusi olaraq, sosial medianın geniş imkanları onun daha təsirədicili funksiyasından xəbər verir. Müharibə dövründə KIV-in psixoloji təsir imkanları dahi vacib faktora çevrilir. İstər ön cəbhə olsun, istərsə da arxa cəbhə, media öz informasiya manevelrini, məharəti ilə psixoloji cəhdəndən vəziyyətə təsir edir. Informasiya üçün sarhad yoxdur - situasiya və sahərdən asılı olaraq informasiyadan müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür. Media özünün peşə etikasına, media işçisi öz etik davranış kodeksinə uyğun olaraq hadisələrə sadəcə hadisə kimi yanassalımdır.

Media qurumları bəzən dövlətlərərəsi münasibətlərin görgünləşməsində, xalqlar və müləttərlər arasında ayrı-seçkililik, adətən, milli qarşılıkların yanarlarında qızışdırıcı rol oynayır. Rusiyada tanınmış sosiolog alimi, informasiya təhlükəsizliyi üzrə tədqiqatçı V.Nekrasova hesab edir ki, irimiqyaslı informasiya qarşısundan cəmiyyətdə ictimai qruplar və dövlətlər arasında güvənlər nisbatını dayımək möqsədi daşıyır. Belə saatda "süh" institutları (kütləvi kommunikasiya vəsaitləri) dünyada baş verən mina-qışa və müharibələrdə "informasiya" ötürürüsü kimi müxtəlif ideologiyaların səhlinə vəsiyyət cəvrimləməlidir. Media informasiyadakı destruktiv işi dağlıqlıq, qarşısırma, dini və irqi ayrı-seçkilik, xenofobiya kimi məqsədlər üçün istifadə etməmlidir [7 s. 57-61].

KIV üçün arzuolunmaz həllardan biri de destruktiv meyllərin təbliğatına geniş yer verilməsi, bununla da öz moram və məqsədləndən uzaqlaşdırılmışdır. Kütləvi reklamasiya və kommunikasiya vəsaitlərinin fəaliyyətində zorakılıq, qəddarlıq və insanların əhval-rühiyyəsinin pisləşdirilməsi səbəb olaraq halların artması medianın bəzi hallarda informasiya sahəsini qızışdırmaq təraf olmasından xəbor verir. Xüsusi da sosial sebəkələrin

aktiv iştirakçileri olan gençler internetdəki bu mühitin təsirinə düşür, təbliğ olunan dağdiciliq ideyalarının gerçek iştirakçısına çevrilirlər.

Rusiyalı psixoloq-alim S.P Rastorquyev qeyd edir ki, insanlar, xüsusiələ de dəha fəal qruplar informasiya sistemlərindən asılı vəziyyətə düşərk xəbər tranzitində sosial funksiyaların daşıyıcısına çevirilirlər. Onlar informasiya resurslarının köməyi fərqli fikir yaradır və ictimai rəya təsir edirlər. Informasiya qarşışdırmalarının gərginləşdiyi mühitde insanlar KİV-in göründüyü iş qədər olmasa da, duşəm və ya konfliktin yaşandığı qarşı tarzda informasiya müharibəsinin aparılmasına möyilliidir [8, s. 96]. Ermanistanda müharibə şəraitində olan Azərbaycanda KİV-lərin informasiya müharibəsində hansı tarzdə davranması, xəbərdən istifadədən manevri, taktikası, qarşı tarzda psixoloji təsirətə məharəti və s. xüsusi aktuallıq kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşında duran vəzifələrə həsr olunan iləcəndə qeyd etmişdir ki, Azərbaycan qarşı informasiya müharibəsi onun şəhərli mərhələyə qədəm qoymuşdur. "Tabii ki, bù, səlaqəldirilim bù antiazərbaycan siyasetidir. Bù işdə illi növbədə, erməni lobisi-nin faaliyyəti qeyd etmək lazımdır, onlar mütəmadi olaraq Azərbaycanın milli-mədəni dəyərlərini, real inkişafını və həqiqətlərini inkar edərək onu gerida qalmış, antidemokratik, antixristian olkə kimin dünaya tqoşdırma təcəllümləri çəltirslər" [9].

Dövlət başçısı ölkəmizin informasiya təhlükəsizliyi konsepsiyasında Ermanistan-Azərbaycan, Dağılıq Qaraçay münasibəsi ilə bağlı həyata keçirilən siyasetin əsas istiqamətlərinin və bu sahada qarsıda çıxan vaxzifələrin ayrıca eks etdirilməlidən olduğunu zəruri hesab edir. Çünkü Azərbaycana qarşı həyata keçirilən informasiya müharibəsində Ermanistan xüsusi canlışdırmaqlı göstərir. Erminən diaspor müxtəlif əlkələrin informasiya vasitələrində Azərbaycanın dünyadakı gündən-günə artan nüfuzuna, siyasi, iqtisadi, mədəni sahələrdə olən etdiyi uğurları kılğla salmaga çalışır. Bu məsələdə erməniparast xərci və daxili siyasi dairələrin xüsusi aktivlik nümayis etdirilir. Ermanlırlar və onlara himayədarlıq edən siyasi dairələrinə əsas məqsədi nüvənin bahasına olursa-olsun, bəyənləxalq ictiyāti rayda Azərbaycanla bağlı məmləkə fikir formalasdırmaqdır” [10].

Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi ilə bağlı müşahidə olunan gərginliklə barada camiyyətin informasiyası ilə temin olunması məsələsinə daim iddətdən saxlayan Azərbaycan Respublikası Prezidentinin Administrasiyası media orqanları ilə bu mövzuda geniş tədbir keçirməklə hərbi informasiyaların yayılmasında, ümumiyyətlə, hərbi təsiyil materiallarının işlənilməsində həssas olmayı, müvafiq qurumlarla birləşməyi tövsiyə edir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Müdafiə Nazirliyi və Mətbuat Şurasının təşkilatçılığı ilə "Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasına medianın rolü" mövzusunda keçirilən tədbirdə PA-nın ictimaliyyatı məsələlərə səbəbinin müdür müavini V.Əliyev deməsindən ki, Azərbaycan ham mütəlif xarici dairələrin, ham de Ermenistannın və erməni lobbisinin məqsədönlü informasiya toxribatlarına məruz qalır: "Bir tərəfdən, bəzi antimillət daxili gruppın və maraqlı xarici qızılvarların bağlı fəaliyyəti nticəsində Azərbaycanın demokratik inkişafı ilə bağlı real vəziyyət beynəlxalq ictimaliyətə təhrif olunmuş formada təqdim edilir, digər tərəfdən isə onların Ermenistan və erməni lobbisi ilə üst-üstə düşən mövqeyi və bəzi istiqamətlər üzrə sinxron işbirliyi həm de ümümiliklə məsələlərin həllində Azərbaycanın milli maraqlarına zərər vurur. Nəzərə alınmalıdır ki, Ermenistannın Azərbaycana qarşı işğalçılıq siyaseti davam edir və ermənilərin növbəti toxribatlar tərədəcəyi heç də istisna olunmur".<sup>[11]</sup>

Etiraf etmek lazımdır ki, bəzi media orqanları hərbi mövzuda informasiyaların təqdimatı zamanı səs-küy yaratmaqla, hadisələrin mahiyyətinə, dövlətin milli maraqlarına

əhamiyət vermadan düşmən mənafeyinə xidmət edən məlumatlar yarırlar. Bəzə vəziyyətdə dövlət orqanları, eləcə də Müdafiə Nazirliyi rəsmi boyanatlar verərək yalan məlumatları təskib etmək məcburiyyətində qərlirlər. 2015-ci il iyulun 25-də qoşuların temas xəttində incidentlə bağlı qeyri-dəqiqlik məlumatlar yayan bəzi media orqanlarının bu davranışı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən haqlı olaraq narahatılıqla qarşılanmışdır: "Bəzi elektron kütüvli informasiya vasitələri guya 40 nəfər hərbi qulluqçumuz mühəsirəyə düşməsi, bир neçə saatlıq atışmadan sonra mühəsirədən çıxmışa nail olmasa səkkiz nəfər hərbiçimizi yaralaması barəda yalan və toxribat xarakterli məlumatlar yarıblar. Ermanistanın xüsusi xidmət orqanları, o cümlədən xəkerləri tərəfindən məqsədönlü surətdə yayılan bu xəberlər həqiqətə uyğun deyil və təsəssülər olsun ki, bəzi yerli elektron kütüvli informasiya vasitələri da düşmən yaranıya uyarıq ictimaiyyətimize yanlış məlumatlar çatdırırlar. Cəbhədə baş verən hər bir hadisə ilə bağlı məlumatların yayılmasından əvvəl rəsmi surətdə Müdafiə Nazirliyi ilə daşıqlılaşdırılması zəruridir və vacibdir" [12].

2014-cü il iyulun 27-dən avqustun 8-dək davam edən döyüşlər barədə ziddiyyətli məlumatlar yayan bəzi media orqanları informasiya mühərbişinin qaydalarını, millilik və dövlətçilik anlayışlarını yaddan çıxarıraq ictimai rəyədə çəştinliğin yaranmasına səbəb oldular. Media daha çox avqustun 1-dən 2-nə keçən gecə erməni kaşfiyyat-toxribat qrupunun cəbhənin Aşağı-Ağdərə istiqamətində yerləşən mövgələrimizə növbəti hücumu dəf edərkən qəhrəməncasına şəhid olmuş hərbi qulluqçularımız haqqında məlumatlar verməklə işini sanki bitmiş hesab edirdi.

Müdafia Nazirliyinin rəsmi açıqlamalarından sonra mübarizənin itki'ləri barəde video-materiallarından sonra 2014-cü ilin avqust ayında baş vermiş lokal döyüşlərdə erməni hərbi birləşmələrin sarsıcı zərbələrin vuruşduğu malum oldu, və media bundan sonra təfərruatlı informasiyalar yedi. Həmin günlərdə Ermanistanın "www.tert.am" saytı əlkənəsinin Müdafiə Nazirliyinə istinadən cəbhədən başlıyışlı başlı xəber verərək, qondarma "Dağlıq Qarabağ" ordusunun 20 asgarının ölməsi, 26 nəfərin isə yaranması barədə məlumat yerləşdirmişdi. Mediımız bundan maharətli istifadə edərək düşmənin yalnız təlibatçı dardadığın eda bildi.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlamalarından sonra Azərbaycan KIV-larında düşmənin öz xəttində comleşən hərbi hədəflərinə güclü zərbələrin vuruşduğu, xeyli sayıda hərbi texnika və canlı qüvvəsinin möhv edildiyi barədə məlumatların sayı artımaq başlıdı. Lakin təsəssülə qeyd etmək lazımdır ki, əvvəlki günlərdə işgälçiükün tövsi dairəsində olan media qurumları hadisələri şırdırdıq Azərbaycanın itki verdiyini iddia edirdilər.

2015-ci ildən sonrakı dövrü təhlil etdikdə ölkə mediasının fəaliyyətindəki nöqsanların əhamiyəti dərəcədə aradan qaldığı, informasiya terroru şəraitində ölkə jurnalistlərinin dəha pesəkarcasına, davrandığını müşahidə etmək mümkündür. Müdafiə Nazirliyinin, media ilə işləyən ictimai təşkilatların, vətəndaş comitiyəti institutlarının informasiya savaşında davranış məsələləri barədə ictimai müzikirələr artırmış, bu mövzuda tövsiyə xarakterli müləhizlərin çoxalması KIV-in informasiya savaşındaki davranışında ciddi döñüs yaratmışdır.

Azərbaycan mediası mövcud şəraitdə informasiyanın əldə olunması və ötürülməsi prosesində intizamlı və məsuliyyətli davranışın sağlanması çalışır. Son iki il ərzində ölkə mediasının hərbi mövzuda xəbərlər blokunun analiz etdikdə belə bir ümumi qənaətə gəlmək mümkündür. KIV-lar cəbhə xəttindən məlumat, yaxud foto və video görüntüsü yayarkən eyni ideya və məqsəddən çıxış edir, Azərbaycan Ordusunun həqiqi üstünlüğünü təbliğ edir, ermənilərin hərbi uğursuzluqlarına dəha çox diqqət yetirir. Mediımız Ermənisi-

tanın və bəzi xarici ölkələrin KIV-larında ermənilərlə bağlı yayılan materialları nəzarətdə saxlayır, işgalçi dövlətin siyasi və hərbi böhran keçirdiyini onun özünən dilindən "qoparı" və operativ şəkildə yarır. Məsələn, təkcsə 2015-ci ildə Azərbaycan mediasında Ermanistanın hərbi strukturlarının yadıldığı məlumatlara istinadən əsgər və zabitlərin ölüm sayının artması, nizamsızlıq, Dağlıq Qarabağda hərbi xidmət keçməkdən imtiyaz edən əsgərlər və digər məmənələr 1000-dən çox xəbər yayımlıdır.

Azərbaycan mediasının informasiya mühərbişindəki davranışı bəzi kiçik nöqsanlar istisna olmaqla, pəşəkarlığı və milli maraqların qorunmasına, operativliyi, daha məsuliyyəti artırılmışdır asaslanaraq müsbət xarakterə olmalıdır. Mediımız ictimaiyyətini ehtiyaclarını kifayət qədər ödəmək və informasiya əzəngiliyini tamim etməkla döşənən tərəfin cəsərdicili xəberlərinin tamamilə arxa plana keçməsinə, vətəndaşların həqiqi xəbər almalarına nail olmuşdur.

"Ayna"-Zerkalo" qızətlərinin bəzə redaktoru E.Şixli Moderator.az saytına açıqlamada qeyd edir ki, "On yaşlı informasiya savaşçı hər şeyi obyektiv surətdə işləndirməqdır və kim ki, bunu edir, deməli düşmənə qarşı ən effektiv informasiya savaşını da o aparı" [13].

Dövlətin informasiya mühərbişində KIV-ları six işbirliyi, eləcə də medianın son illərdə bə istiqamətdə bər hədəf vurmazı, ümummilli maraqların ifadəçisine çevriləməsi tendensiyası özünən müsbət nticələrini verir. 2016-cı ilin mayın aprel döyüşlərindən sonra ölkə KIV-in davranışından bənə aqçaq-aydin görəmək mümkündür. 2016-cı ilin aprel ayının illi günlərində temas xəttində baş vermiş siddətli döyüşlərdə KIV-in mütəşəkkillik nümayis etdirək hadisələre soyuqqanlı və pəşəkar yanaşması, hərbi sirlərin yayılmaması üçün ölçülü-cabidə addımlar atması, shəhər arasında vətənpərvərlik mövzusunda materialların təsviq olunması, ordumuzuñ döyüş və müdafiə qalibiyətinin xüsusi təqdimetmə formaları vasitəsilə davamlı şəkildə töbliği, dolğun faktlar və arqumentlərə dəşənmiş ugurluşularının işləndirilməsi onun davranış codekslərini mənimsədiyin göstəricisidir. Mediımız hərbi væziyyətlərdən məqsədənən olmayıyan məlumatların, qeyri-rəsmi xəberlərin, dezinformasiyaların yayılmasından demək olar ki, tam uzaqlaşmışdır. Bır neçə il əvvəl, xüsusiətə də 2014-cü ilin avqustunda buraxılan səhəvərt artıq tekrarlanır.

"Oğuz"- Müştiqəl Araşdırıcılar Qrupunun rəhbəri V.Zifəroğlu qeyd edir ki, 2014-cü ilin avqust amaliyyatlarında ilə müqaiyisədə 2016-cı il aprel əməliyyatlarında zamanı mediadıza da təsmiklini və pəşəkar münasibət sərgiləmişdir. "Təqdim edən məlumatlar həddən artıq obyektiv, hərbi sıra yaxınlaşdır, ruh yüksəkliyi kimi amilləri nəzərə alaraq yayılmışdır. Təbii ki, bu məlumatların yayılmasında Müdafiə Nazirliyinin mütbəuat xidməti da pesəkarcasına öz işini qura bilməsi də rol oynadı. Eyni zamanda, Xarici İşlər Nazirliyinin mütbəuat xidməti da safrılıklarla bir yerdə müvafiq işi qurdur. Büttün bunlar öz müsbət işini gördü və demək olar ki, shəhər arasında təsviş deyil, bir ruh yüksəkliyi yaradı bildi" [14].

Azərbaycan mediası aprel döyüşləri zamanı yalan informasiyalar yaymaqla hərbi üstünlükler və "qələbə fənu" yaratmağa çalışan erməni ordusunun informasiya təbliğatını dardadığın etmişdir. Temas xəttində onurlarla erməni hərbiçilərinin casadları, Ağdərə və Füzuli istiqamətində səngərlər silah və sursatlarını qoyub qaçan ermənilər haqqında göründürünən yayılmışdır. Azərbaycan və dünyaya ictimaiyyətinin voziyiyətə dair həqiqi məlumatları elətəməsina imkan vermİŞdir.

Azərbaycan mediasının "informasiya savaşçı"nda nümunəvi davranışları və hərəkəli xarici media qurumlarının da surəti informasiya ilə təminatında mühüm rol oynamışdır. Aprel hadisələri zamanı bir sira xarici KIV-lərin temas xəttindən operativ, qə-

rezsiz və obyektiv məlumatlar yaması erməni yalanlarının ifşa olunmasında mühüm rol oynamışdır. Məsələn, 2016-ci il aprelin 4-də Rusiyadan "Komsomolskaya Pravda" qəzetiñin əslən Qarabağdan olan erməni jurnalist Şaqen Nazaryandan hazırlıq işgal altında olan Azərbaycan arazilərində na bas verdiyi haqqda sualına cavab olaraq sonuncu ermənilərin qorxu və xaos içərisində olduğunu etiraf etmişdir [15].

Dünyanın bir sıra aparıcı KİV-lərinin qosunları temas xəttindəki hadisələri işləndirənlər "APA", "Trend", "AzərTAC" və digər yerli informasiya mənbələrini istinad etməsi Azərbaycanın informasiya mühərribəsindəki üstünlüyünü təsdiqləmişdir. Bu prosesdə dövlət agentliyi olan "AzərTAC" Informasiya Agentliyinə istinad daşıq, sehi və operativ məlumatları yayan xarici KİV-lərin - Türkiyənin "Anadolu", Çinin "Sinhu" agentlikləri, Almaniyannın "Frankfurter Allgemeine", İndoneziyanın "Rupublika" qəzetiñi, Macaristan radiostansiyaları, Misirin "Akhbar El Yom", "Al Babawa", "Ona", "Youn7", "Al-Balad", "Al-Dostor" nəşrləri, Cəxixyanın bir sıra KİV-ləri, CNN və digər televiziya, radio və media orqanları qosunları temas xəttində vəziyyətin gərginləşməsi, bir neçə strateji yüksəkliyin və yaşayış məntəqəsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişsi haqqında silsilə məlumatlar yarmışlar.

Qosunların temas xəttində baş verən gərginlikləri Fransanın "Francais.rt.com", "Rfi.fr", "Lemonde.fr", "Lexpress.fr", "fr.news.yahoo.com" saytları, Rumıniyannın "PRO TV", "Realitatea TV" televiziya kanalları, "Romania Libera", Gandul, Adevərul qəzetiñi, "Mediafax" və "Agerpres" xəbər agentlikləri, "Hotnews" xəbər portalı, Qırğızistana "Kabar" agentliyi və "Ca-news" portalı da işləndirmişlər.

Ümumiyyətlə, bir sıra beynəlxalq və regional informasiya alyanslarının üzvü olan "AzərTAC"ın dünyanın 90-dan çox ölkəsinə ingilis, rus, alman, fransız və ərəb dillərində xəbərlər təqdim etməsi, dünya media ailsinən təməhququlu üzvünə çevriləmisi və ölkə həqiqətlərinin beynəlxalq aləmdə yayılması sahəsində geniş fəaliyyəti respublikamızın informasiya mühərribəsində bir çox imkanlar qazanması üçün güclü bazanın olması deyəkdir.

Aprel döyüsləri zamani Azərbaycan mediasının mütəəssəkkilliyi və vahid ideya ətrafinda birləşərək informasiya mühərribəsində birləşərək endirməsi öz effektiñi vermişdir. Azərbaycan KİV-ləri Ermənistandan informasiya toxibratlarını alt-üst edərək dünyani qərsəsiz və tam obyektiv məlumatları tomin edə bilmişlər. Beynəlxalq ictimaiyyət temas xəttində toxibratları cəhd edən işgəlçi Ermənistandan silahlı qüvvələrinin həmin döyüslərdə böyük itilərə məruz qaldığını şəhidi olmuşdur.

2016-ci il aprelin 2-də keçirilən Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir ki, temas xəttində baş verən hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında KİV-in üzərinə müümən vəziyətlər düşür. Dövlət başçısı təsəssüfə qeyd etmişdir ki, Ermənistandan mediasi informasiyaları çatdırılmasında pəşəkar jurnalistikdən uzağa gederek anti-Azərbaycan mövqeyi tutmuş, hadisələri qeyri-daşıq təsdiq etməklə beynəlxalq ictimaiyyətdə çəçinliq yaratmaq çalışmışdır. "Onların sərəncamından satqın kütüvli informasiya vəsitsələri, satqın siyasetçilər, korrupsiyaya uğramış politoloqlar, şəhçilər indi sıraya düzüllər ki, Azərbaycanı ittihəm etsinlər. Əgər indi bəzi ölkələrin mətbuatına nəzər salsanız, görərsiniz ki, birtərəfi məlumat gedir. Azərbaycan ittihəm olunur. Döyüslərə bağlı təhrif edilmiş məlumatlar verili" [16].

Bütövlükde, 2016-ci ilin aprel döyüsləri göstərmışdır ki, informasiyanın təqdim olunmasında olğulub-bicilmis, milli manafə və məraqlara xəsal getirəcək hallara yol verilməden operativ, dürüst mövqə nümayiş olunmalıdır. Xüsusiilə ekstremal vəziyyətdə informasiyanın əlahiddə statusu dəha da artıv və mühərribə şəraitində yaşıyan Azə-

baycan üçün informasiya məkanının qorunması, informasiya təhlükəsizliyinin, milli və dövlət məraqlarının təmin olunması son dərəcə vacibdir. Jurnalistlər daşıq və obyektiv informasiya vərmək üçün gic nazirliyinin mətbuat idarəməti ilə dəha səmərəli işləmlərdir. Mühərribə şəraitində media ilə barər, sosial şəbəkələrde və votənpərvərlik ruhunu qaldırmaq üçün bu sahədə ixtisaslaşmış ictmai qurumların koordinasiyası təşkil olunmalıdır. Media ümumilikdə cəmiyyətin məraqlarını - Ordunun döyüş ruhunu nəzərə almağıdır.

İnformasiya mühərribəsində medianın məsuliyəti dəha da artmalı, hərbi tematika digər mövzularla müayinəsədə xüsusi diqqətə saxlanmalıdır. KİV-lər hər zaman dünənین ən qaynar nöqtələrindən, münaqışa ocaqlarından operativ xəbərlər çatdırmaq, reportajlar və hərbi məməliyyətlərin aktivləşməsindən, cəbhədə durğunluğun davam etməsindən və yaxud dinc dövrü Azərbaycanın güclənməsini, qüdrətin istəməyən düşmən tərofin və digər antimilli qüvvələrin informasiya mühərribəsində olumluq qarşı taxribat xarakterli məlumatlarının qarşısının alınmasında daim fəal olmalı, informasiya məkanının hakimiyyəini qoruyub saxlamalı, dövlətçiliyi xidmət etməli, informasiya sektorunda dinamik fəaliyyəti davam etdirməyi strateji məqsədə çevirmelidir.

İnformasiya savaşı və milli identifikasiyanın qorunmasına vacibliyə şəraitində mediada ana dilinin - adəbi dildə normalarının qorunması müümən əhəmiyyət daşıyan masalələrdən birləşərək çevrilir. Müstəqil və milli dövlətçiliyin inkişafında Azərbaycan dili amili müümən rəol oynayır. Ölkə rəhbərliyi dilimizini şəfəflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərir. Azərbaycan dilinin milli mənəvi, siyasi-hüquqi statusunun möhkəmləndirilməsi, dövlət dilinin konnar təsirlişinə qorunması, inkişafı və zənginləşməsi istiqamətində davamlı addımlar atılır. Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülür, dövlət dilinin ictmai-siyasi və mədəni mövqeyinə yüksəlməsi istiqamətində davamlı tədbirlər həyatı keçirilir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyəsi ilə 2017-ci il oktyabrın 6-də keçirilmiş "Azərbaycan adəbi dilinin qorunmasına və inkişafında KİV-in rolü" mövzusundan konfransda səsləndirilən fikirlər medİada ana dilinin qorunmasının vacibliyini bir dəha öncə çıkmışdır. Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictmai-siyasi məsələlər üzrə koməkçiçi Ə.Həsənov bildirmişdir ki, diliñiz azərbaycanlıq ideologiyasının müümən elementi, onun dual funksiyası daşıyan siyasi və sosial-mədəni dayağdır: "Azərbaycan dili həm müstəqil dövlət kimi getidikcə güclənən olkımızda, həm də dünyada yaşıyan coxmilyonlu soydaşlarımızın təsisi və vəsiti və onların mənəvi doğmaliğının əsasıdır. Bu dənə qədər sahə və zəngin olarsa, mənəvi vərliliyimiz dolğun ifadə edərsə, milli birlək də bir o qədər möhkəm və sərsizləşəcək. İkinci, dövlət dili rəngarəng etnik və konfessional tərkibə malik olan müstəqil Azərbaycanın bütün vətəndaşlarının ürəkdən qəbul etdiyi və birləşdirici rol oynayan nadir mədəni-mədəni fenomenidir. Başqa sözü, dövlət dili respublikamızda bərçərən olmuş milli həmrəyliliklə camiyyətin üçün xarakterik olan multikulturalizm və hədəfni təmin etməyə, yəni, azərbaycanlıq məskurşusunun əsas məqsədlərindən birinə çatmaqə imkan verir. Məhz bu amillər biziñ dövlət dilinin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir".

Ə.Həsənov bildirib ki, müasir dövrə geniş vüstə alan qloballaşma prosesi dövlət dilindən də yan comüniyəmdir. Fasiləsiz təkniləşən informasiya-kommunikasiya sistemləri, texnoloji yeniliklər, eləcə də mənəsiz informasiya mətbəsində imkanlarının artırmasının dövlət dilini zənginləşdirməkə yanaşı, onu mənfi təsirlərə də məruz qoyur: "Bu həllər həm comüyyətdə, həm də onun güzgüsü olan mətbuatda özünü qəbariq bürüza ve-

rir. Təəssüf ki, biz tez-tez kütüvi informasiya vasitələrində, o cümlədən elektron KIV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi olur. Dövlət dilinin bütün imkanlarından hər zaman lazımcı istifadə edilmər, yeri-yerisiz yad sözlər dilimiz getirilir" [17].

Qloballaşmış şəraitində Azərbaycan mediası adəbi dilin normalarının qorunması və inkişafı məsələlərini daim diqqət mərkəzində saxlamalı, adəbi dil normalarının pozulmasına qarşı birgə fəaliyyət göstərməlidir. Xüsusiət de televiziya və radiolarla da aña dilinin norma və qaydalarının qorunması xüsusi diqqət tələb edir. Media dilin daha yüksək peşəkarlıqla işlədilməsi üçün müvafiq qurumlarla sıx işləyərək dilimizin zənginləşməsi imkanlarının artırılmasına xidmət etməlidir. KIV və diliçi alimlərin bu istiqamətdə davamlı eməkdaşlığı da aña dilinim qorunmasına töhfələrini verə bilər.

İnformasiya mühərbinisinin dorinətnəməsi mediani seyrçılı mövcudlığında qoya bilməz və media bu prosesin an faal iştirakçısı olmaqla özünün davranışını nümayiş etdirməkdədir. Xüsusiət de beynəlxalq təhdidlərin artırdığı, Azərbaycana qarşı maraqlı xarici qüvvələrin gərəz və ikili standartlara əsaslanan təsirlərinin coxaldığıq bir şəraitdə medianın ümumdövlət maraqlarından çıxış etməsi, milli dövlətçiliyin qorunmasında mütəəkkil fəaliyyətinin gücləndirilməsi oludurca vacib masslayıcı çevrilmişdir. İnformasiya nazərət olunması, infromasiya ilə davranış prinsiplərinin müyyən edilmişsi, infromasiya təhlükəsizliyinin qorunması Azərbaycanın mediasının qarşısında duran ən vacib məsələlərdir birləşməlidir. Media infromasiyaların çatdırılmasında peşəkar jurnalistikdən uzağın getməməlidir, Azərbaycanın mövcudlığını hər şeydan öndə tutmalıdır.

KIV-in ana konseptlərindən biri də adətənlilik, qarətsizlik, humanistlik olmalıdır. Media institutional olaraq dövlətin infromasiya təhlükəsizliyinin predmetinə çevriləməli və milli maraqların təsviqində mühüm rol oynamalıdır. Media dövlətin maraqlarını təmin etməkən yanşı, hərbi-vətənpərvərlik, milli birlik və digər ümumdövlət siyasetinin höyətə keçirilməsində soñətərdəci funksiyarı daşımalıdır.

## ƏDƏBİYYAT

- Rona T.P. Weapon Systems and Information War // Boeing Aerospace Co., Seattle, WA, 1976.
- Панарин И.Н. Информационная война и мир. Москва: ОЛИМА-ПРЕСС, 2003, 384 с.
- Панарин И.Н. СМИ, пропаганда и информационные войны. Москва: Поколение, 2012, 336 с.
- İnformasiya cəmiyyəti müasir müdafiə və hücum sisteminin əsası kimi. Azərbaycan Respublikası Prezidenti yanında Elmın İnkışafı Fondu (Bakı, 2016). [http://sdf.gov.az/development/uploads/qrantlar\\_uzre\\_neshler/\(2016\\_informasiya\\_cemiyeti.pdf\)](http://sdf.gov.az/development/uploads/qrantlar_uzre_neshler/(2016_informasiya_cemiyeti.pdf))
- Нестерова М. Информационные войны: как манипулируют нашим сознанием. (<http://biz.liga.net/upskill/all/stati/3526624-informatsionnye-voyny-kak-manipuliruyut-nashim-soznameniem.htm>).
- "Qarabağ dünən, bu gün və sabah" 5-ci elmi-əməli konfransın materialları. Bakı, 2006. [http://anl.az/el/q/qarabag\\_5-q-8.htm](http://anl.az/el/q/qarabag_5-q-8.htm).
- Некрасова Е. Информационный аспект экстремизма и терроризма и деструктивные тенденции в СМИ // Вестник РУДН. Социология, С.-Петербург, 2013, № 1.
- Расторгуев С.П. Формула информационной войны. Вып. 1, Серия «Национальная безопасность», Москва: Белые аллы, 2005, 112 с.
- [www.president.gov.az](http://www.president.gov.az)
- AzərTAC. 16.01.2011. [https://azertag.az/arxiv/2012/1/16/official\\_chronicle](https://azertag.az/arxiv/2012/1/16/official_chronicle).
- "Trend" İnformasiya Agentliyi. 05.12.2014. <https://az.trend.az/azerbaijan/politics/2340670.html>.
- Müdafıə Nazirliyindən mediya xəbərdarlıq. "A24.az" portalı. 25.07.2015 <http://a24.az/mudafie-nazirliyinden-mediya-xeberdarlig/>
- 13.04.2015. (<http://www.moderator.az/news/75063.html>)
14. "Azadinform" agentliyi, 13.07.2016. <http://www.azadinform.az/news/a-116961.html>
- В Степанакертре не паникуют и говорят о тысячах армян-добровольцев из России и Европы. Газ. «Комсомольская правда», 2016, 3 април. <https://www.kom-pravda.eu/daily/26512.7/3381132>.
16. 03.04.2016. [https://azertag.az/arxiv/2016/4/3/official\\_chronicle](https://azertag.az/arxiv/2016/4/3/official_chronicle).
17. Bakıda "Azərbaycan adəbi dilinin qorunmasında və inkişafında KIV-in rolu" mövzusundan konfrans keçirilib. "Xalq" qəz., 2017, 07 oktyabr. <http://www.xalqqazeti.com/az/news/social/91384>

Халид Ниязов

## ПОВЕДЕНИЕ МЕДИА В УСЛОВИЯХ ИНФОРМАЦИОННОЙ ВОЙНЫ И ИНФОРМАЦИОННОГО ТЕРРОРА

Информационные войны – это информационные манипуляции, направленные на защиту информационных систем от внешних атак, а также на получение психологического и политического преимущества над противоположной стороной. В современном периоде СМИ являются одним из основных средств информационной войны.

Поведение азербайджанских медиа в информационной войне, основываясь на профессионализм, защиту национальных интересов, оперативность и наибольшую ответственность проводимых исследований, должно быть охарактеризовано положительно, за исключением некоторых незначительных недостатков.

Азербайджанские медиа разоблачали дезинформацию армянской армии, пытающейся создать фон военного превосходства и победы во время арельских боев.

Углубление информационной войны не может стать результатом наблюдательской позиции медиа, которые, демонстрируя свое поведение, являются наиболее активным участником данного процесса.

**Ключевые слова:** информационная политика, медиа-дисциплина, информационная война, «Арельские сражения», национальная идентификация, глобализация.

Khalid Niyazov

## BEHAVIOR OF MEDIA IN THE CONDITIONS OF INFORMATION WAR AND INFORMATION TERROR

Information wars are informational manipulations aimed at protecting information systems from external attacks, as well as gaining a psychological and political advantage over the opposite side. In the current context, the media is one of the main means of information warfare.

Behavior of Azerbaijani media in the information war, based on professionalism, protection of national interests, efficiency and the greatest responsibility of ongoing research, should be characterized positively, with the exception of some minor shortcomings.

Azerbaijani media exposed the misinformation of the Armenian army, trying to create a background of military superiority and victory during the April battles.

Deepening the information war can not be the result of the media's observational position, which, by demonstrating their behavior, is the most active participant in this process.

**Keywords:** *information policy, media discipline, information war, "April battles", national identity, globalization.*

*(AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tərəfindən təqdim edilmişdir)*